

# Nəbi Xəzri poeziyamıza özüylə təzə nəğmələr gətirdi

Nəbi Xəzri poeziyası Azərbaycan şeirinə xəzri nəfəsi gətişen, zamanın sınaqlarından şərəflə çıxan, Azərbaycan ədəbiyyatında milliliyi və onun qədir-qiyəmətini uca tutan, özünə milyonlarla, saysız-hesabsız oxucu kütłəsi qazandıran bir poeziyadır.

**Çalış, Nəbi, gecə-gündüz yarat sən,  
Bəd sözləri üz sinəndən yar, at, sən.  
İnci seçib, durr toplayıb yaratsan,  
Səndən eldə bir nişanə qalar söz.**

Nəbi Xəzri ədəbiyyatımıza, söz sənətimizə qiymətli töhfələr vermiş, öz yaradıcılığı ilə poeziyamızın en yüksək zirvəsində dayanıb. İlk şeir kitabı "Çiçəklənən arzular" 1950-ci ildə çapdan çıxıb. Daha sonra "Bakının səhəri", "Salxım söyüdlər", "Vətən və qurbət", "Qızımızın nəğmələri", "Kim məni xatırlasa", "Dəniz, göy, məhəbbət", "Arzu", "İllər və sahiller", "Dərələr", "Son illərin sətirləri", "Şeir mənim üçün bir kainatdır", "Qəm dəftəri", "Peyğəmbər" və bir çox başqa kitabları oxucuların ixtiyarına verib. "Təmiz ürək", "Sən laylay deyəndə", "Qara dəniz nəğməsi", "Günəşdə ləkə", "Kiçik təpə" və s. poemalarını da müəllifidir.

Nəbi Xəzri tərcüməciliklə də məşgül olub. M.Lermantov, D.Quralenşvili, A.Tvardovski, Ə.Şükühi və başqa şairlərin şeirlərini tərcümə edib. Onun bir çox kitabları xarici ölkə ədəbiyyatında, müxtəlif dillərdə çap olunub.

Nəbi Xəzri yaradıcılığı bütün Azərbaycan xalqını, eləcə də bütün dünya xalqlarını ehətə edir. Ana torpağa bütün varlığı ilə bağlı olan şair, öz fikir dünyası ilə zəngin bir xəzinəyə malikdir.

**Şeir mənim üçün bir kainatdır,  
Onun ulduzları, güneşləri var  
Şeir mənim üçün sırlı həyatdır  
Onun öz sevinci, öz kədəri var.  
Nə qədər qol-qanad açsa da ilham,  
Mən yerin cazibə qüvvəsindəyəm.**

Nəbi Xəzri zamanın nəbzini tutan, bütün icimai-siyasi hadisələri poetikləşdirməyi bacaran sənətkar olub. Eline-obasına bütün varlığı ilə bağlı olan şair ürayının harayını misralarında dile gətirib. Necə ki, şairin misralarında olğunu kimi:

**Ey, ezziz Anam Azərbaycan,  
Sənə bağılıyam Azərbaycan,  
Ömrümün mənasısan, qardaşlıq dünyasına  
san Azərbaycan!  
Anamın Anasısan Azərbaycan!**

Nəbi müəllim uzun iller Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri olduğu üçün vətəndən kənardı da yaxşı tanınıb. Onun fəaliyyəti zamanı bir çox ölkələrlə mədəni əlaqələr qurulub və bunun müqabilində xarici dövlətlərde Azərbaycan mədəniyyəti günləri keçirilib. Böyük bir kollektivle bu səfərlərdə iştirak edildi. Nəbi Xəzri dünyadan bir çox ölkələrində Azərbaycan mədəniyyətini təbliğ edib. Hətta Nəbi müəllimin müsahibələrinin birində dediyi fikirləri nəzərdən keçirirdik. "Yaponiada, Çində, ərəb və Afrika ölkələrində mədəniyyət günlərini tez-tez təşkil edirdik. Görüşlərimiz təqdirəlayıqdır, bu mənada ki, cəmiyyət bütün dünya ölkələrində mədəniyyət günləri keçirək Azərbaycan xalqını təmsil edirdi. Hələ sovetlər birliyində yaşadığımız dövrde İsvetdə səfərdə olduğumuz vaxt zalda çıxış edirdim. Biz rus dilində çıxış edirdik, sonra isə tərcümə olunurdu. Elə bu zaman qəribə bir səs yayıldı və bu, səsimizin eşidilməsinə mane oldu. Lakin buna baxmayaraq, çıxışımı sona qədər davam etdirdim. Tənəffüs zamanı 3-4 nəfər azərbaycanlı bizə yanaşaraq "Nəbi müəllim narahat olmayıb, biz hazır gəlmışik, səs salan ermənilər id, onları boğazlarından tutub bayırda atdıq" - dedilər".

**Dostları nə deyir?**

**Xalq şairi Qabil:** - Mən söz sənətimizin canlı klassiklərindən olan N.Xəzri ilə bir ədəbi nəslə mənşəbəm. Nəbi familyasını doğmalarına bağlılaşdırıb özüne Xəzri təxəllüsü götürdü.



O, əsl nəğməkar şair, gözəl nasır, eyni zamanda tanınmış dramaturqdur. Tərcümələri də çox məşhurdur".

**"Özizim Nəbi!"**

Sənin şeirlərini oxuyanda hiss edirsən, həm də inanırsan ki, poeziya səni yüksək, gözəl, işqli, çatılması mümkün olan arzu və ümidi dərəcədə dolu bir aləmə çağırır. Bu şeirlərdə ahəngdarlıq, ürəkaçıqlığı, vüsetli fəza və əzəli gözəllik hiss edirəm. Həqiqətən poeziyanın hörmət və ləyaqətinə qaldıran birisi. Çox sağ ol ki, xalqımızın başını uca tutdu".

**Məmməd Arif.**

"Bir dəfə Yazıcılar İttifaqının Natəvan klubunda Səməd Vurğun bizimlə salamladıqdan sonra Nəbinin elini sıxıb dedi; Sənin "O cavannın yaylığı" şeirini maraqla oxudum, sən məndən yaxşı yazırsan". Nəbi isə bu tərifdən sanki qorxaraq həyəcanlandı, gülümşünüb nəzakətlə dedi: Sağ olun, siz məni həddən artıq təriflədiniz". S.Vurğun mənim dırşayımdan tutub dedi: - Bu oğlan yaxşı şair olacaq". Nəbi Azərbaycanın səfali yerlerini, uca cınarlarını, efsanəvi Goy-gölünü, yaşılmış meşələri, ürəkaçan füsunkar çaylarını özünəməxsus əsrarəngiz bir dilde tərənnüm edir. O, doğma Xəzərə elə vurulub ki, özünə Xəzri təxəllüsü verib. Nəbi Xəzri poeziyada olduğu kimi, həyatda da vətəndaşlığı, insanlıq borcunu yüksəkdə tutur, bunları müqəddəs sayıb. Dostluqda sedaqətlidir, möhkəmdir, "mən filankəsə kömək etdim", "Ona arxa oldum" kimi sözləri heç vaxt dilinə getirmeyib. Bir sözlə, mənəvi saflıq kökləri Nəbi Xəzrinin, onun sönməz poeziyasını daim ucaldır, yüksək zirvələrə qaldırır. O, ucalıq eşqilə yaşayır və yazır;

**Sən günəş,  
Mən səndən  
Nur alan Ayam.  
Sən bir səs, mən isə  
əks-sədayam.  
Zirvəsən,  
Zirvəyə qalxan cığırıam,  
Ucalıq eşqilə, dağa çıxıram.**

**Süleyman Veliyev.**

**Xalq şairəmiz Mirvarid Dilbazi**

"İnsanın həyatında daha yaxın bir dost var ki, o da ömrü-gün yoldaşdır. Nəbi Xəzrinin "Bir həftədə ağaran saçlar" şeiri də şairin humanizmindən yaranıb. Şair anasına, bacısına, bu adı daşıyanlara bəslədiyi həssas, yüksək insanı duyuları öz uşaqlarının anası olan qadına da bəsləyir. Bu şeiri oxuyan oxucunun sevinci ikiqat olur. Birinci ona görə ki, şairin ömrü-gün yoldaşı ismətli, sedaqətli, fədakar həyat yoldaşı olub. Demək, şairin arxa cəbhəsi möhkəmdir. İnsanda bu keyfiyyətlər də istedad kimi taleyin bəxşisidir. Bu keyfiyyətləri görüb qiymətləndirən kişi təbiətindəki həssaslıqla da oxucunu və bütün qadınları sevindirir. Düşüñürsən ki, bu mürəkkəb əsrimizdə yaxşı hörmət, məhəbbət zəminində qurulmuş ailə var. Şair inam dolu sabahımızı qələmə alanda da müasirdir. Çünkü o, vətəndaşdır. Ona görə də vətəndaşlıq poeziyasının bayrağını uca tutur. O, ənənəvi olduğu qədər novator, novator olduğunu qədər ənənəvidir. Nəbi Xəzriyə bəslənən böyük xalq məhəbbətinin "Sirri"de məncə bundadır".

"Hərdən öz-özümdən soruşuram: Bakıdan, Azərbaycandan, Moskvadan - çox-çox uzaq diyarda mənə qəfildən Nəbi Xəzri poeziyası haqqında sual versələr, yazmağı, söz deməyi xahiş etsələr, nə deyə bilərəm? O yerdə ki,



Nəbi Xəzri şeirindən yaxşı xəbərdardırlar və ya bu gözəl poeziya haqqında çox az şey bilirlər. Özüm öz sualıma dərhal cavab verirəm: çox şey deyə bilərəm. Əvvəlcə şairin gözəl misraları səslənəcək dilimdə, sonra şirin xatırələr dillənəcək. Nəbi Xəzri poeziyası, Nəbi Xəzri şəxsiyyəti barədə təsəvvürü olmayan dinləyicilər də maraqla qulaq asacaqlar bu söhbətə. Deyərdim ki, Nəbi Xəzri xalq içindən çıxmış, xalq yaradıcılığı çeşməsindən su içmiş bir sənətkardır. Onun heç kəsə oxşamayan təkrarolunmaz şair taleyi, yaradıcılıq tərcüməyi-hali var. Poeziyası Azərbaycan vəsiqəli, Azərbaycan pasportlu, Azərbaycan ünvanlı bir poeziyadır. O bizim yurdumuzun böyük keçmişini, qüdrətli bir gününü, daha işqli bir gələcəyini qələmə alır, harda olursa-olsun, hansı uzun eli dolaşırsa-dolaşın, ruhən, mənən bu torpaqladır: dünyanın hansı cənnət güşəsini gəzirəsə-gəzsin, ora Azərbaycanın gözü ilə baxır, onu Azərbaycanın adı ilə bağlayır.

**Əger ki, yixılsam cınar göstərin,  
Mən ona soykənib arana baxım,  
Gözlerim görməsə Göy-gölü verin,  
Mən onun gözüyle cahana baxım.  
Hər yerdə, həmisə sənsən gümanım,  
Canım-gözüm mənim-Azərbaycanım.**

Əger məndən soruşsaydılar, deyərdim ki, onun poeziyası inam poeziyasıdır, sətirlərində, misralarında, fikirlərində bir aydınlıq, bir həzinlik, bir bühlürlüq var. Çünkü sənətkarın yolu aydınlaşdır, öz dəstə-xətti aydınlaşdır."

Xalq şairi Cabir Novruz: "Xəzri azərbaycanlıların anlayışında qızmar, gənəşli odlar diyarına səriniq getirib, boğanaq havanı təmizləyən güclü xəzər küləyidir. Mənə elə gəlir ki, bu ad şairin meyillərini, daxili həyəcan və duyularını obrazlı ifadə edən ən düzgün addır. O, şeiri məzə təzə külək kimi əsib gəldi və özüylə təzə nəğmələr gətirdi".

**Əhməd Cəmil, 1973-cü il.**

Gənc yaşlarından şeire, sənətə bağlanan, xalqımızın hiss və həyəcanını öz şeirlərində lírik bir dille ifadə edən Nəbi Xəzri adı ifixarla çəkilir. Bu poeziya öz qidasını doğma Azərbaycan xalqının əzəmətindən, yüksərindən alıb. Nəbi Xəzri lirikası xəlqilik, vətən torpağının tərənnümü, təbiət təsviri, insanın insana məhəbbəti, humanizm, daha nələr-nelər cəhətdən ucalıqdan baxılan bir poeziyadır.

Zəngin mənəvi xəzine olan S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində xalqımızın iki əsr (bəlkə də çox) ədəbiyyat və mədəniyyət xadimlərinin tarixini əks etdirən sənədlər arasında Nəbi Xəzrinin şəxsi sənədləri 83Nö-li fond altında 5000-dən çox sənəd, 3 siyahı, 272 saxlama vahidi olaraq qorunub saxlanılır. Sənədlər ilk dəfə 1966-cı ildə Arxivə şairin özü tərəfindən təqdim edilib. Sonralar sənədlərin zənginləşdirilməsində Arzu Babaevin (oğlu) rolu böyük olub. Həm xidməti, həm də şəxsi fond sənədləri (əlyazmalar, məktub və teleqramlar, tərcüməyi-hal sənədləri, təsviri sənədlər və s.) öz zənginliyi ilə seçilir.

2024-cü il dekabın 10-u xalq şairi, Dövlət mükafatı laureati, ictimai xadim Nəbi Xəzrinin 100 (yüz) yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.09.2024-cü il tarixli sərəncamına əsasən 100 illik yubileyi tentənəli şəkildə qeyd olunacaq. Bu yubileyin keçirilməsi dəyərli söz ustادına, onun səmərəli fəaliyyətinə verilən layiqli töhfədir.

Könül Nəsibova